

\* \* \*

Aşiq sənətinin mənşeyi indiyədək qaranlıq olaraq qalmadır. Bəziləri onu qədim ozan sənəti ilə eyniləşdirir, bəziləri isə 16-17-ci əsrlərdə yaşamış Qurbani və Xəstə Qasim kimi qoşma və gərəyli yazılmış şairləri ilkin aşıqlar hesab edirlər. Ancaq belə fərziyələr tarixi faktlara və məlumatlara yox, yanlış təsəvvürlərə əsaslanırlar. Birincisi, əgər bu şəxslər aşiq olsaydılar, onlara aşiq Qurban və aşiq Qasim deyilərdi, onların adları şair təxəllüsü ilə deyilməzdi. Görkəmli folklorşunas İ. Abbasov da hələ 1983-cü ildə nəşr olunmuş "Azərbaycan aşıqları və el şairləri" adlı kitabın 1-ci cildinə yazdığı müqəddimədə (s. 9) qeyd etmişdir ki, həmin sənətkarlar aşiq yox, el şairləri olmuşlar və onlar heç zaman özlərini "aşiq" adlandırmamışlar. İkincisi isə, əgər hər qoşma, gərəyli yazan aşiq olsayıd, onda birinci aşiq ələ Şah İsmayılin özü



**Kamil ALLAHYAROV,  
professor**

## STATUSLAR

# TƏFƏKKÜR GÜZGÜSÜNDƏ

olmalı idi. O da qoşma, gərəyli yazıb və onun barəsində də aşıqlar dastan düzəldiblər. Şah İsmayılin özünün başçılıq etdiyi Səfəviyyə sufi təriqətinin ideyalarını sadə xalq arasında yaymaq üçün bu təriqətin şairlərinə heca vəzni sadə şeir formaları düzəltməyi tapşırılmışdı və özü də bu sahədə çalışırdı.

18-ci əsrə Səfəvilər dövləti süquta uğrayan sonra hakimiyyətə gələn Nadir şah Səfəviyyə sufilərinə dövlət tərəfindən verilən maası dayandırıdı və bildirdi ki, əgər onlar dövlətdən maas almaq istəyirlərse, gəlib orduda xidmət etsinlər, "nəyə görə müftə yeməlidirlər"? Orduya gələn sufi müsikiçiləri asude vaxtlarında burada da ələmət-oxumaqla məşğul olurdular. Həmçinin onlar pul toplamaq məqsədilə boş vaxtlarında çayxana və karvansaraylarda da hərbi formada ələmət-oxuyurdular. Aşıqların indiyədək hərbi forma geyinmələrinin ənənəsi də məhz buradan başlanıb. Həmçinin sufilər özlərini Allahın aşiqi saydıqlarına görə xalq arasında da onlara "aşiq" (ahəng qanununa əsasən isə - "aşiq") deməyə başladılar. Beləliklə də, 18-ci əsrin sonlarından artıq "aşiq" titulu daşıyan ilk sənətçilər ortaya çıxırlar. O zamana qədər isə "aşiq" titulu daşıyan heç bir sənətçi adına rast gəlinmir. Qədim türk mədəniyyətinin daşıyıcısı olmuş ozan sənəti isə tamamilə başqa bir sənət idi. Ozan şeirləri bizə məlum olan Dədə Qorqud şeirləri kimi, onların ifası isə "Manas" dastanının ifası kimi olubdur. Yəni ozan şeirləri mahni formasında yox, reçitativ avazla oxunublar.

məlumatlardan aydın görünür ki, hər bir tədqiqatçının Qorqudu öz rayonuna şamil etməsi qətiyyən düzgün deyildir. Yəqin çoxlarının yadındadır ki, bizim qorquduşunas, rehmətlik Şamil Cəmşidov da deyirdi ki, Qorqudu qəbri Ağcabədiddədir. Əlbətdə ki, çox məşhur və əfsanələşmiş adamların (Dədə Qorqud, Yunis İmrə, Molla Nəsrəddin və b.) qəbri yalnız müxtəlif ərazilərə səpələnmiş xalq yaddaşında "bir neçə yerdə" ola bilər.

### YENİ İL BAYRAMI VƏ ŞAXTA BABANIN QƏDIM TARİXİ

Qədim xalqların əksəriyyəti yeni ili mart ayında bayram edirdilər, çünkü martda bahar gəlirdi və əkinçilik işləri başlanırdı. Ancaq Roma İmperiyası üçün ən mühüm tədbir əsarət altındakı çoxsaylı xalqlardan vergi toplamaq idı və bunun üçün də ən münasib vaxt yanvar ayı idi. Buna görə də Roma İmperatoru Yuli Sezar b.e. əvvəl 46-ci ildə yeni təqvim düzəldib, ilin başlangıcını 1 yanvara təyin etdi, çünkü Roma bütpərəstlik dinində 1 yanvar Yanus tanrısına həsr olundur və bu ay da onun şərəfinə "yanvar" adlandırıldı. Tarix ələ gətirdi ki, sonralar Yanusun özü tədricən unudulsa da, onun şərəfinə keçirilən bayram bütün dünyaya yayıldı. Bu bayramın əsas atributlarından biri şam ağacı idi, çünkü bu ağac həmisi şə yaşıllı olduğuna görə sehrli hesab edildi. Belə hesab edirdilər ki, məşədəki ən böyük şam ağacı meşə ruhunun məskənidir. Qış gündönəmi günü (22 dekabr) insanlar bu ağacın ətrafına topalanır və onun könlünü ələ almaq üçün

ona qurban kəsirdilər. Qurbanlıq heyvanın içalatı ağacın budaqlarından asılır, qanı isə ağacın üzərinə səpilirdi. IV əsrə Avropada öz yerini bərkidən xristian dini ağaca qurban kəsməyi qadağan edəndən sonra isə insanlar içalat əvəzinə ağacın budaqlarına əski parçaları bağlayır və ağacdan düzəldilmiş şarlar asırdılar. İndi isə bunları oyunaqlar əvəz edir.

İndiki Şaxta Baba da qədimdə çox qəddar və sərt bir tanrı - şaxta və çovğunun təmsil edən Şimal Tanrısi olub. Qorxunc və bədheybet şəkildə təsəvvür edilən bu qoca tanrı o zaman öz iri çomağı ilə nadinc uşaqları döyür və çiyindəki meşokla evləri gəzərək, qurbanlar yiğirmiş. O çıxıb gedəndən sonra evdə ancaq meyidlər qalırmış. Bu qorxunc qoca kəndlərə, evlərə girməsin deyə ona gənc qızları qurban vermişlər. Qız uşağının (indiki Qar Qızın) əl-ayağını bağlayıb, çılpaq halda onu qarlı meşədəki ağaca bağlayırmışlar. Əgər qız soyuqdan tez donub ölürmüşsə, belə hesab edirmişlər ki, qurban qəbul edilib və daha Şaxta Baba kəndə gəlməyəcəkdir.

Göründüyü kimi, Şaxta Baba heç də həmisi indiki kimi mehriban və xeyirxah olmayıbdır, bu xüsusiyyətlər ona yalnız son əsrlərdə mənsub edilibdir.

\* \* \*

Deməli, Xaqani Şirvanının müasirlərindən olan və İsfahanda yaşayan Hüsaməddin Məsrəti adlı bir şair "Nəşəkenəd" ("Sındırməsən") rədifi bir şeir yazmış. Xaqanının bu şeirdən çox xoş gəlir və ona nəzirə yazır. Ancaq onun şeiri Məsrəti şeirinin səviyyəsinə çatmir, çünki nəzirə yazan şair bir qayda olaraq orijinalın təsiri altında qalır. Ancaq İslam dini musiqini, rəqsi, rəsmi və s. mədəniyyət hadisələrini haram buyurdugu kimi, şeir yazmayı, xüsusiəti, dünyəvi məhəbbətin tərənnümünü də haram hesab etdiyinə görə (Allah-

lində ələ bu forma düzgündür; "Tonqa" forması B. Atalayın yanlış transleterasiyasının nəticəsidir və bu forma Alp Ər Tona barəsində Qaraxani şairlərindən biri tərəfindən rəcəz bəhrində yazılmış məşhur ağının vəznini də pozur. Orxon yazılarından məlum olur ki, göytürklər tərəfindən öldürülülmüş bu şəxsin dəfnı zamanı Kül-tigin ("Şanlı sərkərdə" deməkdir və "tigin" sözünün lüğətlərdə "xaqan oğlu" kimi izahi yanlışdır) yenidən onun tərəfdarlarına həcum etmişdir. Çin mənbələrinə əsasən isə Tona tigin 714-cü ildə Beşbalıq yaxınlığında Bilgəxaqa (qanını tökmədən) edam edildilər. Alp Ər Tona haqqında ağınnın bir bəndi də bu məlumatı təsdiq edir: "Bilgə boğu yunçdı Ajun ani yançıdı" ("Bilgə boğub sarsıdı Dünya onu əzdi").

Bəs Əfrasiyabla Alp Ər Tonanın eyniləşdirilməsi necə baş veribdir? Məlumdur ki, həm M. Kaşgari, həm də Y. Balasaquni Qaraxani sarayına mənsub olublar. Bu müsəlman dövlətinin yaradıcıları isə karluq, uyğur və yəğmə tayfaları idilər. Bu tayfalar Samani fars dövlətini yixdiqdan sonra saraydakı fars şairlərini saxladılar. Onlar saraya türk şairləri də cəlb edirdilər ki, bu şairlər də onların öz tayfa qəhrəmanlarını vəsf etsinlər. Ölümündən sonra adına "Alp Ər" (Qəhrəman döyüşçü) titulunun da əlavə edildiyi Tona Tigin də belə qəhrəmanlardan idi. Təbiidir ki, qədimdə Əfrasiyab adlı türk qəhrəmanın olmasından barədəki məlumatları türkler sarayda fars şairlərindən eşitməyə bilməzdilər. Onların şifahi yaddaşında yaşayan qəhrəman adlarından isə səs bənzərliyi baxımından Əfrasiyab adına uyğun gələn "Alp Ər Tona" adı imiş. Təsadüfi deyil ki, Y. Balasaquni Alp Ər Tona haqqında danışarkən yazır ki, "taciklər ona Əfrasiyab deyiblər".

\* \* \*

Bizim bir çox şairlər və ədəbiyyatşunasları arasında belə bir fikir geniş yayılıb ki, 19-cu əsrin sonlarında Avropana yaranmış sərbəst şeirlərin tarixi türk poeziyasında çox qədimlərdən başlıdır. Buna nümunə kimi də Dədə Qorqud şeirlərini göstərir. Dədə Qorqud (eləcə də qədim türk) şeirlərində sətirlərdə heca bərabərliyi prinsipi tez-tez pozulsada, bu, sərbəst şeirdə özünü göstərən ölçülərdə olmur. Ən başlıcası isə, qədim türk şeirində her bir sətir bitmiş bir cümlədən ibarət olduğu halda, sərbəst şeirdə bir cümlə bir neçə sətər parçalanıb. Qədim türk şeirində sətirlər hökmən uyğun grammatik qafiyələr (şəkilçilər) və ya eyni söz təkrarları vasitəsilə bir-birinə bağlanmalıdır. Sərbəst şeirde isə belə prinsip yoxdur. Qədim türk şeirinin ən mühüm xüsusiyyətlərindən biri də sətirlərin ritmik-sintaktik baxımından bir-birinə paralel şəkildə qurulmasıdır. Məsələn, "Qaranlıq axşam olanda qayğılı çoban, Qarla yağış yağında od-ocaqlı çoban". Sərbəst şeirde belə prinsip də yoxdur. Qədim türk şeirlərində alliterasiya, assonans, anafora kimi ritm vasitələrindən də geniş istifadə edilir. Sərbəst şeirdə isə belə ritm vasitələri olmur. Bütün bunlara görə də qədim türk şeirini "sərbəst şeir" adlandırmaq doğru deyildir.

\* \* \*

"Füzuli şeirləri sehrdir", "Füzuli poeziyası heyrətəngizdir" və s. kimi cümlələrə televiziya verilişlərində və Füzuli barədə yazılmış çoxsaylı kitab və məqalelərdə tez-tez rast gəlir. Bəs bu "sehr" və "heyret" koncret olaraq nədən ibarətdir, Füzuli bunları necə yaradır, onu başqa şairlərdən fərqləndirən özəlliklər hansılardır? Kim isə bu sualların cavablarına hansısa kitab və ya məqalədə rast gəlibmi? Gəlin bu məsələləri birlikdə müzakirə edək.